


Qasim bəy Zakir

Suşanın tarixi şəxsiyyətlərindən, maarifçi ziyahıların- dan biri də şair Qasim bəy Zakirdir. Qasim bəy Əli bəy oğlu Zakir 1784-cü ildə Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. Mənbələrin məlumatına görə, o, ilk təhsilini mollaxanada almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Eyni zamanda bədii ədəbiyyata xüsusi maraq göstərmiş, həm klassik Şərq poeziyasını, həm də aşiq şeirini dərindən mənimsəmişdir.

Gənc yaşlarında Qafqaz müsəlman könüllü suvari dəstəsində xidmətdə olmuş, 1806-1813-cü, 1826-1828-ci illər rus-İran müharibəsində iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə, çarın 1828-ci il 15 mart tarixli əmrinə əsasən, gümüş medalla təltif edilmişdir.



O, müharibə illərində doğma torpaqlarını tərk etmiş insanların halına acılmış, onların atababa yurdlarına qayıtması üçün əlindən gələni etmişdir. Şairin müsəlman əyalətlərinin hərbiyyə rəisi general-major Abxazovun adına yazdığı 24 aprel 1828-ci il tarixli ərizə bu baxımdan maraqlıdır. Ərizədə deyilir: "...1827-ci ildə Abbas Mirzənin qoşunları məğlubiyyətə uğradıqdan sonra Mehdiqulu xanın yanına gedərək bir gecə onun yanında oldum, onunla səhbətdən sonra Araz çayının o tayında on iki ağaçlı məsaflədə olan Soraqlı camaatından 500-ə yaxın evi Arazın bu tayına köçürüb, Tuğ kəndində yerləşdirdim..."

Zakir müharibənin hər cür məşəqqətlərinin şahidi olmuşdur. Bu, onun yaradıcılığında da öz əksini tapmışdır. Yaxın dostlarından Baba bəy Şakirə yazdığı "Çar müqəddiməsi" şeirindən məlum olur ki, Zakir Qarabağ atlı dəstəsinin tərkibində Car-Balakən ətrafında döyüşlərdə də iştirak etmişdir.

Ucaboylu, gözəl simalı, zirək və alicənab adam olan Zakir istədədi, obyektiv tənqidçi mövqeyi, sırin, mənalı səhbətləri ilə Qarabağda məşhur olub. O, insanpərvər, xeyirxah, sözü üzə söyləyən, hər cür insafsız, ədalətsiz işlərə nifrət edən böyük şəxsiyyət olmuşdur.

Qasim bəy Zakir ömrünün çoxunu Qarabağın hakimi Mehdiqulu xanın ona bağlılığı Xındırıstan kəndində keçirmiş, öz əməyi ilə yaşımişdir. Cəmisi 20 evdən ibarət olan bu kəndin kiçik əkin yerindən, üzüm və tut bağlarından olan kiçik gəlirlə ailəsini dolandırmışdır.

173 il bundan öncə, yəni 1849-cu ilin oktyabrında Şuşa vilayətinin rəisi Tarxan Maura- vov böyük bir dəstə ilə şairin yaşadığı Xındırıstan kəndinə hücum edir, qoca şairi ailəsi ilə birlikdə həbsə alır. Çar hakimləri şairin xalq arasında hörmət və nüfuzundan ehtiyat edərək onu və yaxın qohumlarını açıq mühakimə etməkdən çəkinirlər.

Zaqafqaziya mülki idarə rəisi Qafqaz cani- şininə yazdığı raporta əsasən 60 yaşlı Qasim bəy Zakir ciddi polis nəzarəti altında saxlanılmaq şərti ilə Bakıya sürgün edilir, ailəsinə isə onunla birlikdə yaşamağa icazə vermirlər. 23 yaşlı Nəcəfqulu bəy, 20 yaşlı qohumu İsgəndər bəy Əli bəy oğlu, hər biri 3 il müddətinə Rusiya-nın daxili vilayətlərinin ucqarlarına sürgün edilir. Haqsızlıq bax ki, emrə əsasən, sürgün xərcləri onların öz hesablarına olur...

Qasim bəy Zakir Bakıda sürgündə olarkən çox əziziyət çəkir. Dağ havasına öyrənmiş qoca şairə Abşeronun iqlimi düşmür, səhəhəti tədrīcən pişləşir. Bir neçə ay Bakıda sürgün həyatı yaşayandan sonra o, yaxın həmfikirlerinin, xüsusən də M.F.Axundzadənin cidd-cəhdli nəticəsində yenidən Şuşaya qaytarılır və ömrünün sonuna qədər şair burada polis nəzarəti altında yaşayır. Bir neçə ay keçdikdən sonra M.F.Axundzadə və K.P.Kolyubakinin yaxın- dan köməyi ilə şairin oğlu və qardaşı oğlu da həbsdən azad olunur.

Gəlsin

Badi-səba, söylə mənim yarıma,
Gözəllər çıxıbdı seyranə, gəlsin!
Təqəfəl etməsin, işrət çağıdır,
İçilir hər yerdə peymanə, gəlsin!

Bənövşələr salsın başın aşağı,
Nərgiz olsun gözlərinə sadaga,
Gül camalın görüb düşsün torpağı,
Bülbülü gətirsin əfqanə, gəlsin!

Siyah zülfü tər buxaqda dənlənib,
Sonalar yerişi ondan öyrənib,
Ovcu görmüş maral kimi səksənib,
Oğrun baxa-baxa hər yanə, gəlsin!

Barmağında xatəm, belində kəmər,
Telində güşvarə, düymə tamam zər,
Qərq olsun yaşıla, ala sərasər,
Naz ilə sallanə-sallanə gəlsin!

Sürmə çəksin gözlərinə, qaşına,
Gündə min yol mən dolanım başına,
Zakirtək yanmağa eşq ataşına,
Cürəti var isə pərvanə gəlsin!

Dost yolunda cəfa çəkdir, can üzdüm

Dost yolunda cəfa çəkdir, can üzdüm,
Yetişmədim bir məkana, ay mədəd!
Sərasər əndammı mum tək əridi,
Eşq atəsi düşüb canə, ay mədəd!

Muradımız şükufəsi bitmədi,
Bələli sərimdən sövda getmədi,
Yetər oldu ömür başə, yetmədi
Əlim zülfü-pərişanə, ay mədəd!

Qalmışam göz yolda, könül intizar,
Qəm tutub yaxamı hər yana darter,
Mən bilmənəm necə bağlanıb yollar,
Bir gələn yox bu viranə, ay mədəd!

Ayri düşmək vətənindən yamandı,
Diyarı-ğurbətdə öldüm, amandı!
İtirmişəm yarı xeyli zamandı,
Axtarıram yanə-yanə, ay mədəd!

Bir kimsənin yoxdu məndən xəbəri
O qaşları yayı sevəndən bəri,
Şikəstə Zakirəm, ahüm əsəri
Od salıbdı asimanə, ay mədəd!

Qasim bəy Zakir

Haqsız təqib və həbslər, mənəvi əzablar və maddi sıxıntılar içərisində yaşayış Qasim bəy Zakir 1857-ci ildə Şuşa şəhərində vəfat etmiş və Mirzə Həsən qəbiristanlığında dəfn edilmişdir.

Rəhman SALMANLI,
"Azərbaycan"